

Azərbaycan Respublikasının Prezidenti yanında
Kültüri İnformasiya Vəsaitlərinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

Layihənin istiqaməti:
"İctimai və dövlət maraqları"

Her şeyin anti-materiyası var. Təkcə fəlsəfədən başqa. Çünkü fəlsəfə materiya deyil. Buradakı "anti" kəlməsi materiyanın ziddi demək deyil. Onun tərs üzü, içi, məhiyyəti, bəlkə də ruhu deməkdir. "Anti" kəlməsi doğru olmaya da bilər. Ancaq həqiqətdə anti-materiya materiya olmayıandır.

Bəs o zaman materiya olmayan necə materiyada ola bilir? Bəlkə eksine, materiya anti-materiyadır? Onlar birləşmiş vəziyyətdədir, yoxsa ayrı? Biri olmadan digərinin varlığı, fəaliyyəti və ümumiyyətə, mövcudiyəti nə dərəcədə mümkündür? Fəlsəfə metnlərdən fərqli olaraq, burada suallar ritorik deyil. Bütün məsək, onların mütləq bir cavabı var.

Ancaq doğulan suallar məntiqin yaratdığı məfkurə hamiliyinin nəticəsidir. Sualı, sadəcə sual verməyi xoşlayan filosoflar kimi sual xətrinə verməsək, onun mütləq bir cavabı olacaq. Zətən, hərəketin mühərriki suallara təpklən cavablardan doğulan yeni suallarla işləyir. Yenə də sual yarana bilər ki, bəs, əger hər təpklən cavab yeni bir sual doğurursa, o zaman hansı məntiqdən və hansı nəticədən səhbat gedə bilər? Haqsız sualdır. Çünkü, səfsəfədir, yeni beynəlmilə dildə desək, sofistikadır. Sofistler hər zaman məntiqsizlikdən qidalanıqları üçün, bili-bile, qəsdən tamamlanan hərəketin eyni nöqtəyə gelmediyini inkar edirlər. Yeni həqiqət budur ki, bəli, hər cavab yeni bir sual doğurur. Ancaq bu sual, göründüyü kimi, yenidir və irəliye doğru atılan addımıdır.

Fəlsəfə işə nəyə görəse, səfsəfə ilə həm-qəfiye gelir mənə! Bəli, fəlsəfənin anti-maddəsi yoxdur. Dediymiz kimi, fəlsəfə özü maddə olmadığı üçün, onun batını də yoxdur. Onda belə çıxır ki, anti-materiya batın deməkdir. Çünkü materiya hər zaman zahirdir, yəni izhar olunandır, görünəndir, anlaşılandır. Fəlsəfədə işe nə anlaşılan var, ne anlaşılmayan. Çünkü filosoflar belə isteyir. Hər hansı bir fəlsəfəni anlamaq da onu bitirəcək, anlamamaq da. Daha dəqiq ifadə etsək, anlayın tanıyaqçaq, anlamayan uzaqlaşacaq. Tanınan şey tüketilən qida kimidir. Bir dəfə yeyildikdən sonra, ikinci dəfə ona maraq olmur. Anlaşılmazlıq işe tənbəlliye meyilli olan insan beynini yorur. Beleliklə də, filosoflar gündəmən düşməmək üçün bəşəriyyəti hər zaman anlaşımaqla anlamaq arasında tutmağa çalışırlar. Fəlsəfə özünü Gənəş kimi aparır; necə deyerler, ya-xınlaşan yanarsan, uzaqlaşsan donarsan. Lakin həqiqi Gənəşdən fərqli olaraq, fəlsəfə bəzən işq deyil, qarşılıq saçır! O, bəzən, həyatın deyil, ölümün mənbəyinə çevirir. Əsəvdiyim, bəlkə də tək sevdiyim şair, rəhmətlik. İskəndər demmişən: "Fəlsəfə ağaç olsa, hangi meyveyi verirdi?"

Cavab işe birdir - fəlsəfə meyvəsiz ağacdır.

Hər şey bir bütövdür. Ancaq bu bütövün içerisinde zamanın şəkli necədir? Bu bütövə nisbətə zaman nisbidir, yoxsa mütləq? Məsələ burasındadır ki, zamanın ən müxtəlif nəzəri tərifləri məkanın, yəni hər şeyin bir bütöv olduğunu anlaşılib qəbul edilmədiyi vaxtlarda ortaya çıxmışdır. Zətən, hər şeyin ayrı zamanı olduğunu deyənlər, bütövün qəbul edə bilmezdilər. Bu, uzaq tarix deyil. Yenə bütövlük həle də sual altındadır. Lakin məsələ tamamilə fərqli və qəlidir. Yeni fikir işe ondan ibarətdir ki, zamanın mütləqiliyi ilə məkanın bütövülüyü tamamilə ayrı-ayrı şəyəldir. Yeni Yerin ayrı, Marsın ayrı, yeməyin ayrı, yuxunun ayrı zamanının olmasının onların bütövülüyü ilə tərs mütənəsib deyil. Dolayı ile, onların bütöv olmasına da zamanın mütləq olması anlamına gəlmir.

Bütövlük dərkin gerçekliyidir. Həm də bir mənada gerçekliyin dərkidir. Bunlar işe başqa-başa məfhüməldir. Bir az incəsək, gö-rərik ki, dərk etmək ayrıca bir gerçəklilikdir. İdrak gerçekliyənə qədər gerçəklilik idrak edilə bilmez. Bəs idrakin gerçekliyəni ne deməkdir? Haqlı sualdır. Yenə bir cavabı vardır. Elə başlayaq bütövdən. Bütövün gerçəyi, Qalileyin termini ilə desək, gerçəyin diaqramı masdır. Lakin var olan heç nə dərklənəmdən gerçek deyil. Çünkü idrak fərdidir və ona yal-

Bütöv zaman

Və ya dərk etmək, eyni zamanda, var olmaqdır

nizca daxilden müdaxilə etmək mümkündür. Kobud bir misal çəkək. Məsələn, tutaq ki, bizim uzaq yerdə bir qardaşımız və ya övladımız var. Ancaq biz onu nəinki tanımırıq, hətta onun varlığından belə xəberimiz yoxdur. Buzaman o, bizim qardaşımız və ya övladımız deyil. O, sadəcə mövcuddur. Yalnız onu tanidiğimiz zaman biz belə bir varlığın mövcudiyətindən xəber tuturuk. Yəni idrakımız gerçəkləşdiyi zaman biz həmin gerçəyi idrak edə bilirik. Dərkiniz aləmdən asılı olduğu kimi, aləm də dərkinizdən asılıdır. Bütövlük deyə bir şey varsa, onun varlığı heç bir mənə kəsb etməyəcək - biz onu görməyənə qədər. Çünkü mənənin özüñün menası özündən çıxıb başqaların nüfuz etməkdir. Gerçəklilik gerçəklər nüfuz etmirsə, o, gerçək deyil. Bu mənada kainat da bizim idrakımıza bağlı bir məfhumdur. Həzər Əlidən nəql edilən bir kelam var: "Elm bir nöqtə idi, cahillər onu parçaladı". Bəlli, kəsət önce bizim idrakımızda baş verir. İdrakımız parçalandığı zaman biz nə etsək də, bütövülüyü görə bilmirik. Halbuki, o, bir bütövdür. O, bizim sistem anlayışımızın kənarında mövcud olan bir sistemdir. Anlayışımızın mütləfi işe bəzik. Ona görə də, yuxarıda işlət-

keçmiş var, ne bu gün var, ne gelecek var. Yanlış anlaşılması, mən İstanbulun Bəyoğlundakı işsiz fəlsəfe klublarının bir üzvü deyiləm. Deyəcəklərim çox daha fərqli şəyəldir. Məsələn, belə düşünək; keçmişdən olanlar və gelecdə olacaqlar indi baş verir. Daha doğrusu, birləikdə baş verir (çünki "indi"nin özü də zaman bölməsi) deyə bir anlaysıvar. Bu, bir azacıq ona benzeyir. Tutaq ki, hər kəsa melum olduğunu üzrə, qalaktikalarda elə ulduzlar var, məsələn, yüz min il bundan önce sənəb və qara dəliyə çevrilib. Ancaq o bizdən yüz min işiq ili uzaqda olduğuna görə, ona baxanda bu günü yox, yüz min il öncəni görürük. Bu gerçəklilikdən çıxış edərək, gerçəciyi de yaşamaq olar və yaşayırıq da. Bizim bəzən hiss etdiyimiz şəyler, əslində hiss deyil, gerçək yaşantıdır. Məsələn, bir hadisənin olacağını bədənimizdəki ağrılarından, ürək sıxlıqlarından, hətta yuxular-dan-filadan anlaysıraq. Hətta iş o yere çatır ki, bu şəyər yüz dəfələrlə, min dəfələrlə tekrar olur və biz artıq ondan əmin oluruk. Və buna "hiss etmək" deyirik. Halbuki, hiss çok kiçik bir məfhumdur. Biz həmin gerçəciyi olduğu kimi yaşayırıq. Sadəcə bundan xəbərsiz olurq.



diyim ifadəyə bir də qayıdarəq, demək istərdim ki, idraka kənar müdaxilə mümkün deyil. Bize müəllimlik edənlərin ustası elə bəzik. Bütöv etməsək, onlar müəllim olə bilməz. Əslində işe bilmək istədiyimiz şəyələr biz çoxdan bilirik. Sadəcə, bu bilgi bizim materiyamızın alt qatında gizlənən anti-materiyanın içərisindədir. Bəlkə də elə anti-materiya bu bilginin özüdür?!

Bizim kainatla bütövləşdiyimiz anlar olur. O anları gördükümüz zaman idrakımız gerçəkləşir və dediyimiz kimi, gerçəyi idrak etmiş olur. An məsəlesi, əslində bütöv zaman deməkdir. Çünkü bütövün parçası olmur. Sadəcə həcmi və kütləsi olur. Yəni, laboratoriyaladık dəniz suyu ilə balinaların yaşadığı bir dəniz suyu arasında heç bir fərq yoxdur. Kütlenin və həcmin müxtəlifliyi işe heç nəyi dəyişdirir. Bu barədə çox demmişik, çox yazmışq. Lakin bu gün hədəfimiz bütöv məkan yox, bütöv zaman.

Biz düşünürük ki, zaman ne nisbidir, ne də mütləq. Zaman belkə de üçüncü bir şeydir, yəni bütövdür. Çünkü ən azından, digər ikisinin cavabı tapılmayıb və elmi isbatı hələ ki, orada yoxdur. Yəni alımlar hələ dəqiq müəyyən edə bilirlər ki, zaman nisbidir, yoxsa mütləq. Bunların her ikisine ayrı-ayrılıqla inanınlar var. Ancaq elmdəki inancın dindəki inancın principcə ciddi bir fərqi yoxdur - əger ortada dəlili-sübüt, yəni idrakin gerçəkləşməsi ilə baş tutan gerçəyin idrak edilməsi ilə bağlıdır. Ele bù boşluqdan istifadə edib, bir fərziyəni də biz ortaya ataq. O da bundan ibarət olsun ki, görünən, görünməyən, idrak edilən, edilməyən her şey, yəni bütün materiya, dəyişisi ilə məkan bir bütövdən ibarətdir, dəməli, zaman da bütöv ola bilər. Nə deməkdir bütöv zaman? Məsələn, çox səda, keçmiş var, bu gün var, gelecek var. Bu, zamanın köhnə tərifidir. Yeni tərif işe bundan ibarətdir ki, ne

Yeni idrak etmirik, daha dəqiqi, idrakımız gerçəkləşir.

İdrakın gerçəkləşməsinin insanlığın ruh-mənəvi intellekt tarixində bir çox nəzəri və əməli örnəkləri mövcuddur - Katarsisdən tutmuş, "Ənəlhaqq"ə qədər!

Məşhur Nikola Teslanın zamanda səyahət fərziyəsi müəyyən mənəda həqiqətə yaxın bir şeydir. Lakin onun "səyahət" dediyi şey bütöv zaman anlayışını qarşılaşdır, çünki bu səyahətin özü de zamanın parçalanmağı deməkdir. Məkanda bütövlük təşkil edən anlayışın fərqli və deyişik zamanə sahib olmasına ağlaşıgan deyil. Məsələn, tarixde "kahin", "peyğembər", "ölyviya" adını almış çox kimsələrin öncəgörəmləri, əslində öncəgörəmə deyil, zamanın bütövülüyünün dərkidir. Sadəcə, onların bəziləri bu dərkin özünü dərk etməyiblər, bəziləri işe bunu başqalarına izah etməkdə çətinlik çəkiblər. Bəli, dərkin də bir dərk var. Dərk etdiyi şeyi deyil, məhz etdiyi dərk edənlər daha böyük idrak sahibləridir. İnsan bəzən bir şeyi anladığının fərqində olmur. Beyində ümmüleşmiş, yəni bütövənmiş bir mənzərə yaranır. İnsanın materiyası coxhuceyərlə olsa da, hər şey kimi onun da anti-materiyası tekhüceyərdir. Çünkü bu da bilinən bir həqiqətdir ki, hər hansı bir şey parçalanmasa üzə çıxmaz. Yeni zahir kəsət, batın işe vəhdətin eləmetidir. Bu mənada bütöv zaman həm də vahid zaman deməkdir. Təkhüceyərlə, yəni tekəmekənlə anti-materiya həm də təkzamanlıdır.

Bəs o zaman necə etmək olar ki, materiya anti-materiyani gizlətməsin? Yəni biz bizi necə mane olmaya bilərik? Əger materiyani öldürsək, o zaman anti-materiyanın da bir mənəsi qalmır. Çünkü yuxarıda dediyimiz kimi, mənənin da öz mənəsi var ki, bunlardan biri də vəhdətin, yəni batının kəsətdəki, yəni zahidəki dərkidir. Materiya anti-materiyanın bədəni kimidir. O ruhun kime mənsub olması çox



Fəxrəddin Salim

önəmli olduğu üçün, həmin kimliyin yoxluğu o ruhun da yoxluğu deməkdir. Bəli, fəni dediyimiz bu dünyadan yaradılış və israrlı davamıytı yəni menası və mahiyyəti mehz elə bundan ibarətdir!

Şərqdə və Qərbədə bəzi inanc və fəlsəfələr görə, maddi bədən də ölmər. Dolayı ilə, başqa şekilde yenidən həyata qayıdır. Əlbəttə, bu, sadəcə bir inancdır, ən yaxşı və aktiv halda fəlsəfədir. Lakin fəlsəfə və xüsusiələ də, inanc sistemi, insan beynini, insan idrakını heç zaman qane etməyib. Yəni "bütün bunlar yalandır" demirik, onları dərk etmək, yaşamaq istəyir. Bəli, gerçək olan yaşantıdır. Fəlsəfə mehz buna görə ölüdür. "Əməli fəlsəfə" deyə bir şey yoxdur və ola da bilmez. Çünkü fəlsəfə ayri şeydir, əməl ayri şey. Fəlsəfə hər şeyin içinde olan işe ayrılmışdır. Bəli, fəsəfədir, fəsəfə deyil. Fəlsəfə hem də əməlin bitdiyi yerde başlayır. Hər hansı bir dəhivanın gerçəkliliyinə incesənət əsəri idrakın gerçəkliliyinə bəs edir. Ona fəlsəfə yüksək, sadəcə olaraq, onun yüksək artırmır, onu daşımağı çətinləşdirir. İncəsənət əməl dir, fəlsəfə deyil!

Zamanın bütövləşdiyi bir şur öz sahibini əbədiyyətə qovuşdurur. İmadəddin Nəsiminin siğmadiyi şeylərdən biri de zaman ididir. Nədir siğmazlıq? Əlbəttə ki, ilk növbəde siğmadiyi o şeyin inkari! Ancaq Nəsimi zamanı inkar etmirdi, onun bölməsini inkar edirdi. Üstəlik, bu qəzəldəki həmin ifadə "dəhr" zəməna siğmazam" şəklindədir. "dəhr" dünyadır. dünyaya və zamana siğmazlıq, əslində bütövdən ayrılmış dünyadakı zamana və parçalanmış zamanın içindəki dünyaya siğmazlıq deməkdir. Siğmazı işi birbaşa bölmək, parçalanmaq, yəni kəsət anlayışına gelir. Bir şeye siğan üçün yalnız o şey vardır. Başqaları onun üçün əhəmiyyətli deyir, çünki siğdiyi şey yalnız onun məkanı və siğdiyi zaman da yalnız onun zamanıdır. Bu məkan da, bu zaman da ona məxsusdur, onuna məhdudlaşır. Siğmaz doğulmuş, ölüm, yəni qıscası, fanilik deməkdir. Zamanın bütöv olduğunu dərk etmək, həmin zamanda var olmaq işe əbədiyyətdir! Bəli, dərk etmək, yəni zamanda, var olmaqdır. Yəni neyə dərk edirik, varlığımızda vərligimiz da ondan ibarətdir. Dərk etdiyimiz şeyin içərisində yoxuq, çünki, dərk etmediyimiz üçün o da yoxdur. Yoxun içərisində var olmaq mümkün deyil.

Ele bütün bunlara görə də, zaman-zaman düşünmüşəm; görəsən, Tanrı dərk etmək mümkün deyiləcək. O, bizim üçün, necə, hansi şəkildə vardır?! Çünkü biz Onun yoxluğununu da-ha tez və daha asan dərk edirik, neinki varlığı - etiraf etsek də, etməsək də, bu, belədir...

Gəlinin nəticə işe budur ki, Tanrı da daxil olmaqla hər şey - əger dərk ediriksə, vərdir, dərk etmirkəsə, yoxdur.

Ancaq bütün bunlar, bir simfoniyani başdan-ayağa dinləmədən, sadəcə onun son notlarını eşitməyə bənzəməsin, lütfən!

**Azərbaycan Respublikası
Prezidenti yanında Kütüvi İnformasiya
Vasitələrinin inkişafına
Dövlət Dəstəyi Fondunun maliyyəsi
əsasında hazırlanıb.**